

KİVDF

Azerbaycan Respublikasının Prezidenti yanında
Kültüvi İnforsasiya Vəsitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

Layihənin istiqaməti:
"İctimai və dövlət maraqlarının müdafiəsi"

(Əvvəli ötən sayımızda)

Ehsan xandan sonra xanlıq yenə onun nəslinin elində qalır. Onun iki oğlu hərbçi olmuş, bəzi illərdə xanlığın idarəsi ilə məşğul olmuşdur. Birinci oğlu Kalbali xan Peterburqda zədəgan balalarına mexsus paj korpusuna daxil olur. O, 1849-cu ildə Dağıstan yürüşündə, Gergebel savaşında iştirak edərək misilsiz qəhrəmanlıq göstərmişdir. "Stanislav" ordeninin III dərəcəsi ilə, "Georgi" ordeninin III-IV dərəcələri ilə, qızıl qılıncla mükafatlandırılmışdır. Krim mühərbiyətinin yekunu ile əlaqədar Qafqaz ordusunun baş komandanının adına yazılmış raport maraqlıdır: "Kalbali xan və İsmayıllı xan hücum zamanı öz hissələrinin önündə gedərək qorxmazınlıq nümunələri göstərirdilər".

İkinci oğlu İsmayıllı xan (1819-1908) rus-türk mühərbiyətində ve Avropana keçirilmiş bir çox döyüslərdə qəhrəmanlıq göstərərək ordenlər almış, general-leytenant rütbəsinə dək yüksəlmışdır. İsmayıllı xan həm de quruğu olmuşdur. O, Naxçıvana su çəkilməsində, kəhrizlərin qazılmasında yaxından iştirak etmişdir. Keçən əsrin 60-70-ci illərinə dək şəhərə suyun bardaqlarla Naxçıvan çayından daşındığını xatırlatsaq, bunun necə böyük iş olduğunu təsəvvür etmək o qədər də çətin olmaz. İsmayıllı xanın böyük bir işi de şəhərin merkezində tikidirdiyi günbəzli hamamdır.

Rus ordusunda evzədilməz xidmətləri olan Kəngərlilərdən biri de Ehsan xanın nəvəsi, Kalbali xanın oğlu Hüseyn xan olmuşdur (1863-1919). Hüseyn xan S.Mehmandarovdan sonra ikinci və axırıncı tam azərbaycanlı generaldır. Birinci Dünya mühərbiyətində onun qorxmazınlığı, qəhrəmanlığı, döyüsləri təşkil etməsi, xüsusilə onun süvarilərinin rus-alman cəbhəsində almanın cəbhəsini yararaq irəliləməsi rus ordusu tarixinə qəhrəmanlıq sehifəsi kimi yazılmış və öyrənilmişdir. O, S.Mehmandarov və Ə.Sixlinski ilə yaxın dost olmuş, qocaların dediyinə görə, axırıncı dəfə Naxçıvana gələrkən bir kilometrden artıq məsafədə onun ayağının altına gəbe və xali döşənməmişdir.

Kəngərlilərlərindən axırıncısı Cəmşid Cəfərəli oğlu Naxçıvanski olmuşdur. O, Tiflis və Yelizavetgradda hərbi məktəbi bitirmiş, rus ordusunda xidmət edib. Birinci Dünya mühərbiyətində qəhrəmanlıqla vuruşmuşdur.

C.Naxçıvanskinin komandan olduğu diviziylər öz döyüş hazırlığına görə həmişə seçilmiştir. Nehayət, Frunze adına Hərbi Akademiyani bitirib, həmin akademiyada hərbi taktika kafedrasının rəisi olmuşdur. Bir çox görkəmlı hərbi sərkərdələr onun telesbəsi olmuşdur. Özü isə 1938-ci ildə şəxsiyyətə pərestişin qurbanı olaraq güllələnmişdir.

C.Naxçıvanskinin böyük qardaşı Kalbali xan da dövrüne görə tanınmış vətənpərvər adam olmuşdur. Təessüf ki, onun hayatı ilə indiye qədər heç bir tarixçi, alim, tədqiqatçı məşğul olmamışdır. Ona görə ki, qonşu İranda yaşışmış, haqqında danışmaq yasaq edilmişdir. Onun hərbi təhsili və məhərəti, cəsurluğu və millet qeyrəti çökəmisi özünü xüsusi 1919-20-ci illərdə bürüzə vermişdir.

İngilisler general Andranik Ozanyanın dəstəsini silahlandırdı Naxçıvan üzərinə göndərirlər. Arxiv sənədlərindən aydın olur ki, belə bir dövrde Kalbali xanın başçılığı ilə şəhərdə yüzlərə gənc silaha sarılıraq öz torpağının müdafiəsinə qalxır. Kalbali xanın elində en keskin bir silah var idi. O da, müsələrlərinin dedikləri kimi, harada, hansı şəhərdə, kənddə olursa-olsun əhaliyə Vətəni, torpağı sevdirmek, gəncləri Vətən uğrunda canlarından belə keçməyə hazır olmaq ruhunda təribyə etmək idi.

Naxçıvanın Qarabağ məhəlləsində 800 nəfərə qədər gənc toplaşaraq and içir: "Biz Avropanın mədəni ölkələrinin alovları içərisində yanmağa razıyıq, lakin Naxçıvanı Azərbaycandan ayırmarıq".

Qədim və zəngin tarixə malik Naxçıvan

Bu müqəddəs məkanın hər qarışında şərəfli bir salnamə var

Kalbali xan çarizm yıldızından sonra Naxçıvanda yaranmış milli komitəde və sonra Araz-Türk Respublikasında Ərkani hər vezifəsini (bir növ hərbi işlərə baxan nazir) tutur. O, müdafiə məsələləri ilə yanaşı, iqtisadi problemlərlə de məşğul olur. Adamları bazarda malların qiymətlərini qaldırmamağa və torpağın becəriləməsini bir an da olsa də yandırmamağa, kəndlərdə su bölgüsünə ciddi nezaret etməye çağırır. Hər ayın evvəlinde bazarda satılan mallar onun tərəfindən tənzimlənir, münasib qiymətlər qoyulurdu.

Kalbali xan 1920-ci ilin iyul ayının 20-də anası və ailəsi ilə İran köçür. Qısa müddətə o, İran ordusunda yüksək rütbəyə sahib olur. Qardaşı Davud xan ilə birləşdə İran şah sarayının münaqişəsinin qurbanı olurlar. Dəyənlərə görə, Kalbaliya divan tutulması hökmüն şah öz eli ile yazılmışdır. Qədirbələn naxçıvanlılar onun xalqı qarışında xidmətlərini heç vaxt unutmurlar.

Kəngərlilər haqqında söhbət açarkən bu

cəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasetinin qarşısı alındı. 1919-cu ilin evvəlində ingilisler Naxçıvanı tutaraq Araz Türk Respublikasını leğv etdilər. 1919-cu ilin yay və payızında Şərur-Dərələyəzdə və Naxçıvanda Amerika general-qubernatorluğunun yaradılması Naxçıvanın vəziyyətini daha da ağırlaşdırıldı.

1920-ci il aprelin 28-de 23 ay fealiyyət göstərmiş Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra Azərbaycan SSR berqərar olduqda Naxçıvan əhalisi kömək üçün Azərbaycan SSR hökumətinə müraciət etdi. 1920-ci il iyulun 28-de Naxçıvan Sovet Respublikası elan olundu. Bundan sonra Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq etmək üçün yeni cəhdərər göstərdi. Lakin 1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rey sorğusunda Naxçıvan əhalisinin 90%-dan, çoxu Naxçıvan mahalının muxtarlıyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmamasına səs verdi.

Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi statusu RSFSR-le Türkiye arasında bağlanmış Moskva müqaviləsində (16 mart 1921) və RSFSR-in iştirak ilə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiye arasında imzalanmış Qars müqaviləsində (13 oktyabr 1921) təsbit edildi.


Naxçıvanın statusunun iki beynəlxalq müqavilədə eks olunması böyük siyasi əhəmiyyət kəsb edən bir fakt oldu.

I Zaqafqaziya Sovetlər Qurultayı (1922, dekabr) Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarda Naxçıvanın muxtarlıyyət statusunda Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olduğunu təsdiq etdi. Azərbaycan MİK Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına چərəfli şəhər statusuna qədər qərar qəbul edərək, onun təsdiq olunmasını Zaqafqaziya MİK-dən xahiş etdi. 1924-cü il yanvarın 8-de Zaqafqaziya MİK-in plenumu bunu təsdiq etdi. Azərbaycan SSR MİK-in 1924-cü il 9 fevral tarixli dekreti ilə bu qərar rəsmiləşdirildi.

Naxçıvan MR-in Azərbaycanın tərkibində olmasını rəsmən qəbul etməyə məcbur olan Ermənistan Naxçıvana ərazi iddialarından, onu özüne birləşdirmək niyyətlərindən əl çəkmirdi. Ermənistanın hakim dairələri Moskvadakı himayədarlarının köməyi ilə Naxçıvanın bəzi torpaqlarını qoparıb, öz ərazi zərərindən bərpa etməyə nail oldular. 1929-cu ildə Zaqafqaziya MİK-in qərarı ilə Naxçıvanın 657 kvadratkilometr ərazisi Ermənistana verildi. 1930-cu ildə yenidən Ermənistana verilmiş yaşayış məntəqələri (Nüvədi, Alde-re və s.) hesabına Mehri rayonu yaradıldı. Ermənistanın Naxçıvanla bağlı ərazi iddiaları sonrakı dövrlərde də davam etmiş vəindi de davam edir.

Naxçıvan tarixində 1969-cu ildən sonrakı dövr xüsusilə mühüm mərhələ təşkil edir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən çox müddət ərzində ölkənin hər yerində olduğu kimi, Naxçıvan MR-de də əsl terəqqi və quruculuq dövrü başlanmıştır.

Naxçıvan MR mövcudluğu, bugünkü yaşayışı vənicatı üçün 1990-1993-cü illərdə Heydər Əliyevin siyasi təqib üzündə burada yaşayış işləməsinə, siyasi fealiyyət göstərməsinə borcludur. 1991-ci il sentyabrın 3-de Naxçıvan MR Ali Meclisinin fəvqələdə sessiyasında xalqın təkidi, istək və arzusuz Heydər Əliyev Muxtar Respublikası Ali Meclisinin sədri vəzifəsini öhdəsine götürdü. O zaman MR rəhbərliyinin milli istiqlalçı yollarında atdığı cəsarətli addımlar bütün



FİZULİ İBRAHİMZADƏ
Tarix üzrə fəlsəfə doktoru,
dosent

Azərbaycan xalqı tərəfindən böyük rəğbətə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi.

Naxçıvan MSSR Ali Sovetinin noyabrın 17-de keçirilən I sessiyasının qərarı ilə "Sovet", "Sosialist" sözləri MR-in adından çıxarıldı, Ali Sovetin admin dəyişdirilib Ali Meclis adlandırılmasa qərara alındı, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi üzrəngli bayraq Naxçıvan MR-in bayraqı kimi qəbul olundu.

1995-ci il noyabrın 12-de qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvan MR-e Azərbaycanın tərkibində Muxtar Dövlət statusu verdi. Yeni Konstitusiyası əsasında Naxçıvan MR-in yeni Konstitusiyası hazırlanı və 1998-ci il aprelin 28-de Naxçıvan MR Ali Meclisində qəbul edilərək, həmin il dekabrın 29-da Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiqləndi.


Bu gün Naxçıvan MR milli dövlətçiliyimiz yolunda olduğu kimi bütün sahələrdə də uğurla addımlılar.

Azərbaycan xalqının böyük önderi Heydər Əliyev demisişdir: "... Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyari mürəkkəb və çətin inkişaf yolu keçmişdir.

... Naxçıvanın tarixi təkərə Muxtar Respublikanın yaranmasından başlanır. Naxçıvan Azərbaycanın en qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, qədim tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunlar hamisi Azərbaycan üçün ne qədər qiyməti olduğunu həmişə göstər, göstərir və gələcəkde də göstərəcəkdir".

Son zamanlar Naxçıvanın bütün sahələrdə yüksək surətə yüksəliyi deməyə əsas verir ki, ümummilli liderimiz Heydər Əliyevin uzun müddət Naxçıvana göstərdiyi qayğı bu gün de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hərəkəflə, layiqincə davam etdirilir və Naxçıvan Azərbaycanın dilber güşələrindən birincə çevrilir. Biz bununla qürur duyur və fəxarət hissi keçiririk.

Naxçıvan od məkanıdır, közərən ocağıımız, laylalı ana quağımızdır. Qismətimiz-hükəmətimiz, ismətimiz-qeyrətimiz, hünərimiz-zəfərimiz, İlham pərimiz, şah əserimizdir. Anamız Azərbaycanımızdır Naxçıvan!



nəslin yetirdiyi şairə Qönçəbəyim haqqında da danişmamaq olmaz. O, hələ lap gənc yaşılarından lirik şeirlər yazmışdır. Qəzelləri xalq tərəfindən sevilmiş, o zaman Naxçıvan şəhər reisinin müavini işləyən görkəmli gürçü şairi Nikoloz Barataşvilinin diqqətini celb etmişdir. O, öz xatirələrində Qönçəbəyim haqqında defələrlə yazılmışdır.

Kəngərlilərin Qarabağ xanlığı ilə əlaqəsi yaxın olmuş, hətta görkəmli şairə Xurşudbanu Natəvanın böyük qızı Bikə xanım Aman xan Kəngərliyə əre gəlmışdır.

XX əsrdə Naxçıvanın tarixi kəskin xarakterli hadisələrə dələ olmuşdur. Belə ki, 1917-ci ilin fevralında Rusiyada car mütəqiyəti devrildikdən sonra bəzi dövlətlər yaranmış veziyətdən istifadə edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana da yiylənməyə cəhdərər göstərirdilər.

1918-ci ildə xarici imperialistlərin, erməni daşnak hökumətinin maddi və mənəvi yardımına arxalanan "erməni milli komitəsi" Naxçıvan bölgəsindən qarışdırmanı, qırğınırla rı dəhərə dərtidir.

1918-ci ilin payızında Naxçıvan Araz Türk Respublikası yaradıldı. Türk ordusunun polkovniki Xəlil bəy Naxçıvan Araz Türk Respublikasında səlahiyyəti nümayəndəyiň başçısı təyin olundu. Araz Türk Respublikasının əraziyinə Naxçıvan, Şərur, Mehri, Vedibasar, Qəmərli dairələri daxil idi. Araz Türk Respublikasının silahlı qüvvələrinin köməyi və yerli əhalinin feal müqaviməti nəti-

Azərbaycan Respublikası Prezidenti
yanında Kütüvi İnforsasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyəsi
əsasında hazırlanıb.